

Azərbaycan dünya mədəniyyətinə və incəsənətinə öz töhfəsini verir

Hər bir xalqın formalşamasında, eyni zamanda özünəməxsusluğunu ilə tanınmasında və dünyaya integrasiya olunmasında onun mədəniyyəti və incəsənəti mühüm rol oynayır. Azərbaycan bu baxımdan diqqətəkən ölkələrdən biridir.

Tarixinin müxtəlif dövrlərində yaranan mədəniyyət və incəsənət nümunələri öz zənginliyi ilə həmişə seçilib. Ancaq bu mənəvi sərvətin olması qədər, onun qorunması, inkişaf etdirilməsi də zəruriyidir. Çünkü qayğı göstərilərək qorunmasa, unudular. İnkışaf olmayan yerdə isə durğunluq var. Bu mənada, son illər ölkəmizdə mədəniyyət və incəsənət sahəsində Beynəlxalq aləmin diqqətini cəlb edən, Azərbaycan mədəniyyəti və incəsənətinin dünyaya integrasiyasında əhəmiyyətli yer tutan tədbirlərin həyata keçirilməsi təqdirəlayıqdır.

Sevindirici haldır ki, qədim zamanlardan zəngin mədəniyyəti, incəsənəti ilə tanınan Azərbaycan xalqı bəşəriyyətin mədəni irlərinin öz töhfələrini verməkdədir.

Diqqətə çatdırıq ki, dünyada hər bir xalq öz mədəni dəyərlərinə, mədəni irlərinə sahib çıxmaga, təhlükə və inkişaf etdirməyə səy göstərir. İlin bir günü isə təqvimdə Ümmüdünya İncəsənət Günüdür. Bu əlamətdar gün UNESCO Baş Konfransının Parisdə 2019-cu il noyabrın 12-27-də keçirilən 40-ci sessiyasında təsis olunub. Məqsəd incəsənətin inkişafını, yayılmasını və insanlara zövq yaşatmasına təşviq etməkdir.

UNESCO bayrağı altında qeyd edilən, təqvimdə yeni olan bu əlamətdar günün tarixi əslində daha uzundur. Belə ki, 1935-ci il aprelin 15-də rusiyalı rəssam, arxeoloq və yazıçı Nikolay Rerixin təşəbbüsü ilə Vaşinqtonda "Bədii, elmi müəssisə və tarixi abidələrin qorunması haqqında" müqavilənin ("Vaşinqton paktı" və ya "Rerix paktı" adlanır) imzalanması ilə bağlı idi. Lakin 15 Aprel Beynəlxalq Mədəniyyət Günü dünyada qeyri-rəsmi olaraq qeyd edildi.

Mədəni irlərin qorunması ilə bağlı ilk Beynəlxalq sənəd sayılan həmin pakt 20-yə yaxın ölkə imzalayıb. Sonradan bu sənədin bir sıra müddəələri BMT və



UNESCO-nun mədəni irlərə bağlı sənədlərində əksini tapıb və inkişaf etdirilib. Ötən əsrin 90-cı illərində Rusyanın paytaxtı Moskvada yerləşən Beynəlxalq Rerix Mərkəzinin təşəbbüsü ilə yaradılan Beynəlxalq Mədəniyyətin Müdafiəsi Liqası tərəfindən 15 aprel Beynəlxalq Mədəniyyət günü kimi irəli sürülüb, Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba və başqa ölkələrdə qeyri-rəsmi qeyd edilməyə başlanıb. Artıq bu tarix Beynəlxalq Mədəniyyət təqvimində öz yerini tutub.

Xatırladaq ki, zəngin mədəni irlə malik olan Azərbaycan dünyasının nüfuzlu qurumları, həmçinin ən böyük mədəniyyət təşkilatı olan UNESCO ilə six əməkdaşlıq edir. Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının (BMT) elm, təhsil və mədəniyyət sahəsində ixtisaslaşmış təşkilatı olan UNESCO-nun 1992-ci iləndə üzvüdür. Bu təşkilatın müvafiq siyahılarda bir sıra maddi və qeyri-maddi mədəni irlər nümunəmiz yer alıb.

Azərbaycan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) da ən fəal üzvlərindən biridir. Ötən il bu Beynəlxalq Təşkilatın təsis edilməsinin 30 illiyi ölkəmizdə təntənə ilə qeyd olundu, bir sıra yaddaqlanan silsilə tədbirlər düzənləndi.

Qeyd edək ki, TÜRKSOY Azərbaycanla bağlı çoxsaylı birgə layihələr həyata keçirib. Təşkilatın "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsində 2016-ci ildə bu adı Şəki şəhəri daşıyıb.

2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədən-kənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunub. "Türk dünyasının mədəniyyət paytaxtı" Şuşada bir sira mədəniyyət tədbirləri təşkil edilib. Ötən il mayın 12-də Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı - 2023" ilinin rəsmi açılış mərasimi keçirilib.

Dünyaca məşhur incəsənət xadimləri uzun illərdir ki, davamlı olaraq ölkəmizdə həyata keçirilən Beynəlxalq festivallarda, rəngarəng mədəni tədbirlərdə, maraqlı layihələrdə iştirak edirlər.

Bunlardan biri də Qarabağın Ermənistan tərəfindən işğalı ilə yarımqıq qalmış, 2020-ci ildə qazandığımız Büyük Zəferimizdən sonra yenidən keçirilməye başlanan "Xarıbülbül" Musiqi Festivalıdır. Şuşa şəhərinin evsahibliyi etdiyi bu Beynəlxalq musiqi festivalına bir sira ölkələrin musiqiçiləri qatılır. Ötən ilki VI "Xarıbülbül" Beynəlxalq Folklor Festivalında Azərbaycanla yanaşı, Qazaxistan, Qırğızistan, Macaristan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, həmçinin Özbəkistanın Qaraqalpaqstan Muxtar Respublikası, Rusiya

Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarstan, Tıva respublikaları, Şimali Kipr Türk Cumhuriyyəti, Türkiyə, Türkmenistan nümayəndələri təmsil olundular.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada düzənlənən Vaqif Poeziya Günleri də ənənəvi keçirilən mədəniyyət tədbirlərindən biridir.

2009-cu ildən ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalı gözəl ənənəyə çevrilən festivallardan biridir. Nüfuzu ildən-ilə artan bu beynəlxalq tədbir hər il əsl musiqi bayramına çevrilir. Klassik musiqilərin təqdim edilməsi ilə bərabər, yeni istedadların aşkar edilməsində Qəbələ Beynəlxalq Musiqi Festivalının əhəmiyyəti böyükdür.

Daha bir ənənəvi tədbir - Üzeyir bəy Hacıbəyli Beynəlxalq Musiqi Festivalı da Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğinin baxımından diqqətəlayiqdir. Beynəlxalq festival çərçivəsində Azərbaycanın bir sıra yerlərində açıq havada və müxtəlif məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfranslar, ustad dərsləri və digər tədbirlər təşkil olunur. Üzeyir bəy Hacıbəyli Beynəlxalq Musiqi Festivalında yalnız ölkəmizin ifaçı və kollektivləri, mütəxəssisləri deyil, ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrin tanınmış musiqiçiləri və kollektivləri də iştirak edirlər.

Hər il düzənlənən Şəki "İpək Yolu" Beynəlxalq Musiqi Festivalı mühüm mədəni tədbirlərdən biri kimi Azərbaycan mədəniyyəti və incəsənəti tarixində xüsusi yer tutur. Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkida ənənəvi olaraq təşkil edilən Beynəlxalq festivalda Azərbaycanın, o cümlədən bir sıra ölkələrin tanınmış musiqi kollektivləri, istedadlı musiqiçiləri iştirak edirlər.

Bakı Caz Festivalı isə hər il musiqi-sevərlərin, xüsusilə caz həvəskarlarının maraqla gözlədikləri tədbirdir. Festival zəngin programı ilə cazsevərlərin zövqünü oxşayır.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"